

NAĞILA DÖNMÜŞ YAŞANTILAR



Nazirməmməd ZÖHRABLI,
jurnalist-publisist

...Kotançların işi yarımcıq qalır. Yuxudan dunda hər yerin ağappaq qar örtüyünə büründüyüň görürler. Bu qanıqaraçılıq özülə həm də bir sevinc gətirmişdi: 00:28

Kəndə gedəcəyik, biz kəndə, kəndə

- Kəndə gedəcəyik!

Atlanın görək! -

İş yarımcıq qalsa da, kəndə getməyin sevincini yaşıyanlar tez bir zamanda çarıqları borkidib, kotanları, qab-qacağı, çay qəfədanını, yataq ləvazimatlarını arabalarla yükləyib yola düşürlər. Əyriçaydan keçəndə arxadan gələn arabalardan biri batır. Bir anda hamı ümid yerinə səslənir:

- Laçını qaytarın!

Laçını!

Laçın!

Bu səs uğuldadı qulağımızda,
Qar uddu bu səsin həyəcanını.

Qaytardıq geriyə

bu qarda, buzda

Laçını - kəllərin pəhləvanını.

Laçını topuna qədər palçığa batmış arabaya qoşular. Büyründe heç bir kəl duruş getirə bilmir.

Laçın baxan kimi bildi işini,

O heç dəyişmədi öz yerisini.

Bu kələ quru da, lehmə də birdi...

Qafar samilan düzəldən kimi

Laçın boyundurraq altınə girdi.

(Onun cəsarəti, həvəsi nəydi?!)

Laçın bir güc gəldi

Şumalı eydi
Təpeli qoşular,

Təpeli eydi.
Laçına tay hanı?
Hər kəli eydi.
Tavarı qoşular,
yıxdı Tavarı

Bir kəndin ümidi yeri olan Laçın, nəhayət, bu ağır yükün altına tək girməli olur. Qeyrətli kəl bütün gücünü işə salsa da təkerleri bütöv palçıga batmış yüklü arabanı çıxara bilmir. Bu onun belə də həyatında ilk acı məglubiyyətidir. Məglubiyyətlə barışmaqsa Laçına yaraşır:

- Gözləri pırtılayıb çıxır yerindən,
Laçın vurdur yerə dizini birdən
Çökdü,

yox, sözüne baxmadı bu yük.

Laçının bu dərdi dünyadan böyük...
O qalxdı,

dayandı,

ha bir də çəkdi,

Laçının qıçlandırıcık-direkcıdı.

Qan gəldi qızardı gözü Laçının,

Gücdən qançır oldu dizi Laçının.

Zəncir qızıldayıb, çatlayıb samı,

İstəyir Laçını saxlaşın hamı;

Bütün qüvvəsini toplayıb ancaq

O çəkir,

vurmuxur,

dözür bir sayaq...

Laçın şüurlu insanlara belə ibrət dərsi verəcək tərzdə əqidəsindən dönməyərək acı məglubiyyəti yaxın buraxımaqdansa, son dəfə güc vurub özünü qurban verməyi üstün tutur. Bir elin dirayının ölü münungü kotançlar göz yaşları ilə qarşılıyırlar:

Deysən Laçının yaşırdı gözü,

İlk dəfə ömrünə qocalıq sözü

yazıldı sanki.

Dünyanın ən böyük bir pəhləvanı

Bizim qarşımızda

basıldı sanki.

Bütün kotançlar baxırdı kələ,

Fəzlinin gözündən lap yaş axıdır.

...Musa Yaqubun yuxusuz gecələrindən biri...

Laçın can verir... Heç kim mürgüləməkdən özünü saxlaya bilməsə də, balaca Musa Laçını tek bura-xa bilmir bu məqamda. Onunla bağlı xatirələrini yada salır. Çox sonralar həmin xatirələr "İndi desəm nağıldır" poemasının əsas mövzusuna çevriləcək:



Əyilmedi bir kəqə
Sənin polad dizlərin
Toxum kimi səpilib
Şuma dəvə izlərin,
Düze dəvə izlərin.
Tayalar qaldırmışan
Düzdə, xırman yerində
Sünbüllərimiz bitib
Sənin ləpirlərində.

Bu anda Laçın kəl qayadan qopmuş nəhəng bir daş parçası kimi yerə sərili. Gurultuya bütün kotançları yuxudan ayıırlar. Şair bunu dağ uçqunu ilə müqayisə edir. Əyriçayın belə bu gurultudan vəcdə gəldiyini, yixılarkən kəlin buynuzlarının yaxındakı ağaçın budaqlarını sıvirdiyini yazır. Kənd camaatinin bu xəbəri müdhiş bir olay kimi qarşılayacağına düşününce daxilində o vəda baş qaldırmış pərişanlıq hissələrini yazıya gətirir. 1972-ci ildə qoləmə aldığı bu poemada keçmiş çətin illərin bütün təfərruatını canlandıran şair poemanın epiloquunda indi Laçının canı bahasına salınan şumaların, səpilən dənələrin müasir avadanlıqlarla çox asan başa gəldiyini qeyd edir. Lakin həmin günləri unutmamagi tövsiyyə edərək, torpaqa hörmətlə başlayan poemanı elə torpağa hörmət nidası ilə də tamamlayır:

- O günlər söz-söz oldu,

Ürəyimə yiğildi.

Əzizlərim, sizinçin

O günlər bir nağıldı.

Nağıl tək baxmayıñ amma keçmişə,

O illərdən gəlir eşqim, həvəsim.

Bilin, əzizlərim, mənim həmişə

Torpaq haqda olur birinci dərsim.